

## Arif Buzovnali: ƏDƏBİYYATA NƏ QƏDƏR MƏHƏBBƏTİM VARSA, SƏBƏBKARI FÜZULİDİR...

Buzovnadan, eləcə digər Bakı kəndlərindən söz açarken bu yerlərin qiyməti tarixi abidələri, alimləri, müğəm biliciləri, xanəndələri ilə yanaşı, hem də ədəbi məclisləri, şairləri yada düşür. Bu gün qəlamını şerin müxtalif janrlarında sınaşa da, daha çox qəzəlleriley oxucu rəğbetini qazanmış şairlərdən biri də Hacı Arif Buzovnalıdır. Yaşı o qədər çox olmasa da, Arif Buzovnalı özünü yetkin bir şair kimi tanıdarəq kifayət qədər oxucu rəğbəti qazana bılıb. Adətən ömrünün şera bağlayanlar çox vaxt şer diliyle danişmağa, poetik ovqatı pozmamağa üstünlük verirlər. Arif Buzovnalı isə bu dəfə ənənəsinə pozaraq özü haqqında danişdi, qısa şəkildə də olsa özünü oxuculara bir daha tanıdı və sonda təbii ki, yəne də şerin üstüne gəldi...

Şeir, musiqiye, rəssamlığa həvəsim həm ailədən, həm də bu gözəl təbiətdən yaranıb.

- Men 1972-ci ildə Bakının Buzovna qəsəbəsində ziyanlı ailəsində dünyaya göz açmışam. Uşaqlığım da ele orda, Buzovnada təbiəti, havası gözəl bir məkanda, Xəzərin sahilində keçib. Kitablarla böyüümüşüm. 1989-cu ildə orta məktəbi bitirmişəm və hərbi xidmətə yollanmışam. Könküllü olaraq Qarabağ uğrunda döyuşlarda iştirak etmişəm.


"Ömrün öten anlan", "Mərifətdən həqiqətə", "Şəherime na qalib ki", "Xəzərim", "Sarı gülər" adlı şeir kitabları işq üzü görüb. Müxtəlif ədəbi məclislərin üzvüyəm. Onu da deyim ki, İran İslam Respublikasında her il təşkil olunan "Rezəvi" Beynəlxalq şeir festivalının daimi münsifiyem.

İyimi yaşına qədər özüm də bu bacarığima ciddi baxmirdim.

- Ədəbiyyatçı ailəsində böyüdüyüm üçün təbii ki, kitablara da meylim çox olub, oxumaq, öyrənmək həvəsim aşırı-dasıb. Çok erken yaşmadan şer yazmağa başlamışam. Məktəblən ikən artıq yarızarafat-yarıgerçək məni şair çağırırdılar. İyimi yaşına qədər özüm də bu bacarığima ciddi baxmirdim. Görkəmli alim, Füzulüsən, şair Hacı Məlliə tanışlığım bu çətin sənətə dala ciddi, daha məsuliyətli yanaşmağıma səbəb oldu. Onadək matbuatda bir neçə şerim çap edilmişdi, bu tanışlıq isə məndə şəriyyat dənizinin dərinliklərinə baş vurmaq istəyi yaratdı və taleyi ədəbiyyata bağladı.

"Füzuli ədəbi məclisi" mənənə sənət həyatında çox böyük rol oynadı.

- Buzovna kəndi öz coğrafi mövqeyi ve təbiəti ilə başdan-başa bir şerdir. Və təbii ki, bu kənddə böyüküb boy-aşa çatan insan incəsənətə laqeyd ol'a bilməz. illa ki zəngin bir ədəbi keçmiş ol! XIX əsrin sonları, XX ərin əvvəllərində Buzovna



Azərbaycanda bir ədəbi mühit kimi tanınmağa başlayır. Məşədi Azər, Həşim bəy Saqib, Məhəmməd İsmayıllı Asi və başqa şairlər bu ədəbi mühitin yaranmasına və inkişafına xidmət edərək bir çox tanınmış Azərbaycan şairlərinin, o cümlədən Mikail Müşviq, Cəfər Cabbarlı, Məhəmməd Hadi, Səməd Mənsur, Hüseyn Cavid, Əliağa Vahidin Buzovnada keçirilən ədəbi məclislərdə iştirak etməsinə, bu mühitdə püxtəlaşan gənc neslin böyük şairlərdən bəhrələnməsinə şərait yaradır. "Məcməüs Şüra" ədəbi məclisi Bakıdakı fealiyyətini dayandırıandan sonra məxfi şəkildə Buzovnada Məşədi Azərin evində bərpa edilir və onun vəfatına qədər davam edir. XX əsrin 50-ci illərindən sonra Buzovnada ayrı-ayrı evlərədə şer məclisleri keçirilib, lakin ədəbi məclis kimi davamlı olaraq fealiyyət göstərən bir təşkilata çevrilə bilməyib.

Bunun esas sebəbi də klassik şerin Sovetlər zamanında təqib olunması və ona öyəy münasibət idi. Sovetlər İttifaqı dağılıandan sonra Hacı Mail və Rüstəm Samit öndərlərindən "Məcməüs-Şüəra" bərpa olundu. Bundan sonra Azərbaycanın bir çox bölgələrində adəbi məclislər yarandı. Bu məclislərdən "Füzuli adəbi məclisi" mənim sənət həyatımda çox böyük rol oynadı. Şairlərin, şərqsünsəslərin, klassik adəbiyyat bilicilərinin, xanəndə və musiqi xadimlərinin bir araya gəldiyi bu məclislərdən çox şey eżx etdim və şera məhəbbətim qat-qat artdı. Bu məclis mənə təkçə şair olmayı yox, fikir adamı olmağı, müqayisə etməyi, nəticə çıxarın, gəldiyin nəticənə bəlli libasa bürüyüb ən gözəl dille insanlara çatdırmağı, həqiqətə xatir yazmayı, haqqı yazmayı, əxlaçı və insaniyyati təbliğ etməyi, öz kimliyini, keçmişini unutmamayı və hər imkan düşənde xalqa xatırlatmağı öyrətdi. Ailedən aldığım təriyəyin üzərinə yığmağa cəhd etdiyim bu dəyərlər, sonrakı yaradıcılığında aksini tapdı və mənə böyük bir oxucu orduşu qazandırdı.

#### Ədəbiyyatı o mənə sevdirdi.

- Təbii ki ədəbiyyatçı olduğu üçün ilk ustamış atam olub. Ədəbiyyatı o mənə sevdirdi. Bu məhəbbətin teməlini o qoyub. Şerdə, xüsusən də klassik şerda Hacı Mailin boynunda haqqı çoxdur. Onu özümə ustad bilirəm. Eyni zamanda Məhəmməd Füzulinin də özümə ustad sayıram. Ədəbiyyatı nə qədər məhəbbətim varsa, səbəbkən Füzulidir.

#### Fikir hansı qəlibə düşse, o qəlibə də yazılır.

- Mənə görə vacib olan şerin forması yox, məzmunudur. Qəzel janrında müasir fikri demək çətlindir, amma demək olmaz ki mümkin deyil. Mən hər vəzndə, hər janrda

şer yazıram. Şeri başlayanda onu hansı janrda yazacağımı fikirləşmirəm. Fikir hansı qəlibə düşse, o qəlibə də yazılır. Bu, qoşma da ola biler, qəzel də, sərbəst ölçü də ola biler, mənsur şer də... Modern şerin əleyhina deyiləm, bəzən daha çox klassik əslubda yazarları postmodern şerə düşmən bilsirlər. Bu doğru deyil. Mən mənasız, faydasız, məzmununda heç bir lazımlı informasiya daşımayan, insanların hissine, dünyagörünüşüne, iç dünyasına heç nə qatmayan, söz yığınından ibarət "şərə" düşmənəm. Əger klassik şer içi boş sözlerle ifade edilibsə, ona da düşmənəm. Mənəcə şair mütəfəkkir olmalıdır, hər sahədən məlumatlı olmalı, psixologiyani yaxşı bilməli, dinlərden, tarixdən, felsefədən xəbərdar olmalı, müasir dünyanın hadisələrini fikir süzgəcindən keşirməyi bacarmalı, hər mövzuda fikir yürüda bilməlidir. Oxucuya gəldikdə kifayət qədər oxucum var. Bu baredə nə desəm təvəzüdən kənar olacaq.

#### XXI əsrde qəzel tanıtmaq və sevdirmek missiyasını üzərində götürdüyümcün...

- Qeyd etdiyim kimi mənim üçün janr və forma fərqi yoxdur.

Buna baxmayaraq, son zamanlar sərbəst şer üstünlük verirəm. Müasir oxucunun klassik şera yaxınlaşması üçün, buradakı dərinlik və gözəlliliklərini görməsi üçün onlara modern şerin dili ilə danışmaq istəyirəm. Bundan başqa tarixi mövzuda bir əsər üzerinde işləyirəm. Bir məqalələr toplusunu capa hazırlayıram. XXI əsrde qəzelə tanıtmaq və sevdirmek missiyasını üzərində götürdüyümün yeni qəzəllərdən ibarət bir kitabı da yaxın zamanlarda oxucularım ixtiyarına verəcəyəm. İñşallah!

#### Ağ buludum

Sənənən axır gümanım, son umudum, ağ buludum,  
Qanla dolmuş gözümü səndə yendum, ağ buludum.

Bir günəş üzlü əlindən can üzən dərdim var,  
Bəlkə sayəndə bu dərdi unudum, ağ buludum.

Sən ovundur məni öz yumşaq əlinə, tut əlim,  
Güç alıb mən də bu könlü ovudum, ağ buludum.

Bəsdi hicran havasın sinəmə çəkdim gecələr,  
Mənə veslin nəfəsin ver bir udum, ağ buludum.

Yanıram, yoxdu yanın halima, sən dadıma çat,  
Yağmurun sel tek axıt, sönsün odum, ağ buludum.

Atəsindən qorubu bu könlümü ərsiz günəşin,  
Necə könlümdə səni mən qorudum, ağ buludum.

Kölgə sal fikrimə, ilhamımı yandırmamasın eşq,  
Təbimi buz baxışında soyudum, ağ buludum.

Arifəm, tut başım üstündə qərar şübhə kimi,  
Mənə yoldaşlıq elə, ağ buludum, ağ buludum

